

Həkim-fizioloq (Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi) vəzifəsi üzrə test tapşırıqları

1. Müvafiq tədris kursunun materiallarının toplanmasında istifadə olunan qaydalar aşağıdakılardan hansıdır?

- A) Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğiclərin tibbi təminatı üzrə vahid qaydalar
- B) Dalğic işlərinin operativ yerinə yetirilməsi və dalğic enmələri üzrə vahid qaydalar
- C) Dalğic işlərinin təhlükəsiz aparılması və dalğic enmələri üzrə vahid qaydalar
- D) Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğic təbabəti üzrə normativ sənədlər
- E) Dalğic enmələrinin təhlükəsiz yerinə yetirilməsi və dalğic təbabəti üzrə normativ sənədlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğiclərin tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

2. Tədris planı dövlət sənədi olub... Nöqtələri tamamlayın.

- A) Həkim-fizioloqun pedaqoji hazırlığını müəyyənləşdirir
- B) Təlimin elektron hesablama texnikası ilə tanışlığını müəyyənləşdirir
- C) Təlimin texniki vəsaitlərə olan tələbatını müəyyənləşdirir
- D) Təlimin məzmununu və ümumi şərtlərini müəyyənləşdirir
- E) Təlimin və tərbiyənin üzvi vəhdətinin təmin olunmasını müəyyənləşdirir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Peşə təhsili üzrə hüquqi-normativ sənədlər məcmuəsi. Bakı, 2001

3. Tədris planının quruluşu... Nöqtələri tamamlayın.

- A) Tədris müəssisəsinin tipindən asılı olaraq müəyyənləşdirilir
- B) Dərs yükünün miqdarından asılı olaraq müəyyənləşdirilir
- C) Metodiki vəsaitdən asılı olaraq müəyyənləşdirilir
- D) Təlimin tədris müddətindən asılı olaraq müəyyənləşdirilir
- E) Peşə xarakteristikasından asılı olaraq müəyyənləşdirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Peşə təhsili üzrə hüquqi-normativ sənədlər məcmuəsi. Bakı, 2001

4. Tədris planını başlanğıcında göstərilir... Nöqtələri tamamlayın.

- A) Tədris müəssisəsinin adı
- B) Tədris müddəti
- C) Təsdiq barədə əmrin nömrəsi və tarixi
- D) Peşənin adı
- E) Tədris müəssisəsinin ünvanı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Peşə təhsili üzrə hüquqi-normativ sənədlər məcmuəsi. Bakı, 2001

5. Tədris planı əsasında... Nöqtələri tamamlayın.

- A) Bütün təlim prosesi üzrə dinləyicilərin davamiyyəti yoxlanılır
- B) Təlim prosesində elmi-pedaqoji tədqiqatların nəticələri tərtib olunur
- C) Bütün təlim prosesi planlaşdırılır və təşkil edilir
- D) Təlim prosesinin yaxşılaşdırılmasına dair təkliflər verilir
- E) Bütün təlim prosesi üzrə həkim-fizioloqun hesabatları tərtib olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Peşə təhsili üzrə hüquqi-normativ sənədlər məcmuəsi. Bakı, 2001

6. İstehsalat təcrübəsinin keçirilmə müddətləri, məzmunu və həcmi təsdiq edilmiş.... Nöqtələri tamamlayın.

- A) Protokol ilə müəyyənləşdirilir
- B) Qarşılıqlı akt ilə müəyyənləşdirilir
- C) Pedaqoi qaydalara uyğun müəyyənləşdirilir
- D) Tədris planı və proqramları ilə müəyyənləşdirilir
- E) Normativ qaydalara uyğun müəyyənləşdirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Peşə təhsili üzrə hüquqi-normativ sənədlər məcmuəsi. Bakı, 2001

7. Tədris planında nəzərdə tutulmuş fənlərin günlər və həftələr ərzində tədris edilməsinin ardıcılığı... Nöqtələri tamamlayın.

- A) Təlim inkişaf planı ilə müəyyən edilir
- B) Metodiki komissiyalarda müzakirə olunaraq müəyyən edilir
- C) Dərs cədvəli ilə müəyyən edilir
- D) Pedaqoji şurada müzakirə olunaraq müəyyən edilir
- E) Təhsil müəssisəsinin profilinə uyğun olaraq müəyyən edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Peşə təhsili üzrə hüquqi-normativ sənədlər məcmuəsi. Bakı, 2001

8. Tədris planında müəllim üçün hansı metodiki bacarıqlar təklif olunur?

- A) Təlim üzrə əhatə olunan tematik mövzuların müəyyən edilməməsi
- B) Tapşırıqların yerinə yetirilməsi üçün vaxtın müəyyən edilməsi
- C) Xüsusi sinif qaydalarının hazırlanmasının daxil edilməməsi
- D) Fəaliyyət növləri və düzgün metodların seçilməməsi
- E) Dərs üzrə qiymətləndirmə növünün seçilməməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

9. Tədris planında nəzərə alınmalıdır?

- A) Dinləyicinin intellektual bacarıqlarının alqışlanması
- B) Dinləyicinin əhval-ruhiyyəsinin müəyyənləşdirilməsi
- C) Dinləyicinin psixoloji gərginliyinin azaldılması
- D) Dinləyicinin təfəkküründə çaşqınlıq yarada bilən amillərin sistemləşdirilməsi
- E) Dinləyici maraqlarının və motivasiyasının yüksəldilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

10. Tədris planında nəzərə alınmamalıdır?

- A) Səmərəli təlim resurslarının müəyyənləşdirilməsi
- B) Məqsədlərə cavab verən təcrübənin inkişaf etdirilməsi
- C) Yeni metodlar və texnikaların tətbiq edilməsi
- D) Tapşırığın xüsusiyyətlərinin qapalı olması
- E) Özünüqiymətləndirmənin həyata keçirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

11. Tədris planının əsas xüsusiyyətlərinə aid olmayanı seçin.

- A) Tədris planı gündəlik mövzuları əks etdirən icmal şəklində hazırlanır
- B) Tədris planı dərslər haqqında xüsusi məlumat verir
- C) Tədris planı metodiki şura tərəfindən hazırlanır
- D) Tədris planı tədris müəssisəsinin rəhbərliyi tərəfindən təsdiqlənir
- E) Tədris planı təlim üzrə dərslərin siyahısını və saatlarını təqdim edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

12. Tədris planı hər təlimin tədrisini əhatə edəcək... Nöqtələri tamamlayın.

- A) Mövzuların hər biri sanballı qiymətləndirmə sistemi üçün nəzərdə tutulmur
- B) Mövzuların təsviri, məzmunu və xülasəsidir
- C) Mövzuların öyrənilməsi ardıcılığında dəyişikliklərin edilməsinə icazə verilir
- D) Mövzuların daha dərinlən və mükəmməl öyrənilməsini təşkil etmir
- E) Mövzuların tədrisi üçün də səciyyəvi deyil

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

13. Dərs cədvəlinin vacib rolunu ifadə etmir:

- A) Dərs cədvəli fənnin tədrisinin həftənin günləri ilə necə uyğun olduğunu aydın şəkildə göstərən bir sənəddir
- B) Dərs cədvəli təlim mərkəzilə əlaqəli fəaliyyətlərin idarə olunması, müəllimlər və digər proseslər üçün faydalıdır
- C) Dərs cədvəli təlim mərkəzinin həyatının diqqət mərkəzindədir
- D) Dərs cədvəli təlim heyətinin hər bir üzvü tərəfindən istifadə olunur və təlim mərkəzinin uğurlu fəaliyyətinin əsasını təşkil edir
- E) Dərs cədvəlinin uyğun təlimin tədrisi zamanı tərtibatı təlimin keyfiyyətinə müsbət təsir edən amillərdəndir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

14. Dərs cədvəlinin tərtibatında çətinliklə üzləşməyən xüsusiyyət hansıdır?

- A) Uyğun tərtib edilməyən dərs cədvəli təlimin keyfiyyəti, dinləyicilərin psixoloji gərginliyinə və yorğunluğa səbəb olur
- B) Dərs cədvəli təlim mərkəzinin idarəetmə sistemində dərs vaxtının planlaşdırılması üçün yekdil bir tələbdir
- C) Düzgün tərtib olunmayan dərs cədvəli təlim məqsədlərinin əldə olunmasında uğursuz nəticələrə səbəb olur
- D) Sinif otaqları, müəllimlər və təlimlərdə üst-üstə düşmələr ilə daim mübarizə aparılır
- E) Uyğun tərtib olunmayan dərs cədvəli, mövcud bir təlimin ləğv edilməsi və cədvəldə digər dəyişikliklərin edilməsinə səbəb olur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

15. Dərs cədvəlinin düzgün tərtibatının əsas məqsədlərinə aid olanı tapın.

- A) Müəllim və dinləyicilərə hər bir dərs prosesinin dəqiq vaxtı və müddətini bilmə imkanı verilmir
- B) Vaxtı səmərəli keçirilməsini təmin etmir və enerjiyə qənaət edilmir
- C) Həm dinləyici, həm də müəllimin diqqəti bir məqsədə yönəldilmir
- D) Yaxşı öyrənmə vərdişlərinin inkişafı təmin edilmir və hər bir mövzuya sərf olunan vaxtın idarə olunması tənzimlənir

E) Dinləyicilər, müəllimlər, otaqlar və digər mənbələrin əlaqələndirilməsi koordinasiyasında uyğunsuzluğa yol verilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

16. Dərs cədvəlinin tərtibatında aşağıdakı hansı element nəzərə alınır?

A) Dinləyicilərin sayı

B) Texniki heyətin sayı

C) Otaqların sayı

D) Müəllimlərin sayı

E) Resursların sayı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

17. Dərs cədvəlinin tərtibatında hansı şərt səmərəli hesab olunmur?

A) Dərs cədvəli üzrə mövzuların düzgün mənimsənilməsi

B) Dərs vaxtının səmərəli bölünməsi

C) Dərs cədvəlində astronomik saatların göstərilməsi

D) Təlim müddətinin tədris planına uyğun göstərilməsi

E) Müəllim və dinləyicilərin pedaqoji-psixoloji və fizioloji xüsusiyyətlərinin nəzərə alınması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

18. Dərs cədvəlinin tərtibatının ən səmərəli üsulu aşağıdakılardan hansıdır?

A) Çətin və asan mövzular bir-birinə inteqrasiya edilərək növbəli keçirilməlidir

B) Həftə sonu yalnız yaradıcı işlərə həsr olunmuş dərslər keçirilməlidir

C) Həftə sonu yalnız praktiki təlimlərə həsr olunmuş dərslər keçirilməlidir

D) Çətin mövzuların tədrisi gün ərzində ardıcıl salınmalıdır

E) Çətin fənlərin tədrisi həftənin əvvəlinə salınmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

19. Dərs cədvəlinin tərtibatının metodiki tələblərinə uyğun olmayanı seçin.

- A) Çətin tədris olunan mövzularla asan hesab edilən mövzuların növbələşdirilməsi lazımdır
- B) Mövzular üzrə çoxlu ev tapşırıqlarının ardıcıl verilməsi dinləyicilərin təfəkküründə inkişaf yaradır
- C) Praktiki dərslərdən sonra nəzəri dərslərin səmərəsi zəif olur
- D) Çətin mövzuların bir gündə dərs cədvəlində ardıcıl təyin olunması təlimdə yaxşı səmərə vermir
- E) Hər bir təlimdə dərslər xarakter və məzmunca müxtəlif olmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

20. Dərs cədvəlinin tərtibatının metodiki tələblərinə uyğun olanı tapın.

- A) Həftədə planlaşdırılan praktiki təlim saatları ardıcıl olaraq keçirilməlidir
- B) Mövzular üzrə dərslərə uzun müddət fasilə verildikdə dinləyicilərin təlimə olan diqqətini artırır
- C) Eyni gündə, eyni mövzu üzrə dərslərin təyin edilməsi təlimlər arasında mövzunun mənimsənilməsində çətinlik yaradır
- D) Paralel təlimlərdə dərs deyən müəllimin eyni gündə, eyni mövzu üzrə dərslərin təyin edilməsi müəllim üçün faydalıdır
- E) Müəllimin eyni vaxtda iki dərs üçün planlaşdırılması onun keyfiyyətli tədrisini təmin edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

21. Dərs cədvəlinin tərtibatında sinif otaqlarının təşkilinə dair vacib olan amillərə aid deyil?

- A) Hər bir təlimə dair əyaniliyin olması çox böyük əhəmiyyət kəsb edir
- B) Təlimlərin uyğun mühitdə keçirilməsi dinləyicilərin təlimə olan marağını azaldır
- C) Eyni sinifdə bütün mövzuların keçirilməsi təlimin məzmununu monoton mühitə yönəldir
- D) Eyni sinifdə mövzuların keçirilməsi müəllimlərin ixtisaslaşmış digər siniflərdən istifadə etmə imkanlarını azaldır

E) Texnologiyalardan səmərəli istifadə edilərək təlimlərin keçirilməsi dinləyicilərin təlimə marağını artırır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

22. Dərs cədvəlinin səmərəli tərtibatı təlimin keyfiyyətinə necə təsir edir?

A) Səmərəli dərs cədvəlində təlim proqramının tam verilməməsi xüsusi əhəmiyyət kəsb edir

B) Səmərəli dərs cədvəlində dərs vaxtının səmərəli idarə edilməsi bir normadır

C) Dərs cədvəlində müəllimlərin təlimdə hər bir fəaliyyətə həsr edəcəkləri vaxt əvvəlcədən məlum olmalıdır

D) Dərs cədvəlinin əsas uğuru, əvvəlcədən planlaşdırılması, nizamlı işlərin müntəzəm axarını təşkil etməsidir

E) Düzgün tərtib edilmiş cədvəl tədrisdə vəzifə laqeydliyi, lazımsız fəaliyyətlərin təkrarlanması təhlükəsini aradan qaldırır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

23. Nəzəri təlimin planlaşdırılması üçün əsas sənəd hansıdır?

A) Fərdi iş planı

B) Təlimlər üzrə mövzu-təqvim planı

C) Tədris qrupunun istehsalat təliminin planı

D) İstehsalat təlimi üzrə dərs planı

E) Yoxlama işlərinin keçirilməsi planı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Peşə təhsili üzrə hüquqi-normativ sənədlər məcmuəsi. Bakı, 2001

24. Mövzu-təqvim planında aşağıdakılardan hansı göstərilir?

A) Proqram mövzularının öyrənilməsinin ardıcılığı

B) Dərslərin mövzu və yarım mövzuları

C) Açıq dərsin keçirilmə mövzusu

D) Tədris edən müəllimin adı

E) Dərslərin keçilmə tarixləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Peşə təhsili üzrə hüquqi-normativ sənədlər məcmuəsi. Bakı, 2001

25. Tədris planında aşağıdakılardan hansı nəzərə alınmalıdır?

A) Dinləyici maraqlarının və motivasiyasının yüksəldilməsi

B) Dinləyicinin əhval-ruhiyyəsinin müəyyənləşdirilməsi

C) Dinləyicinin psixoloji gərginliyinin azaldılması

D) Dinləyicinin təfəkküründə çətinlik yarada bilən amillərin sistemləşdirilməsi

E) Dinləyicinin intellektual bacarıqlarının alqışlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

26. Tədris planı haqqında verilənlərdən biri doğru deyil:

A) Tədris planı idraki fəaliyyət ardıcılığı və təfəkkürün inkişaf dairəsini özündə monitor kimi təsvir etməlidir

B) Tədris planı fənn müəllimi tərəfindən hazırlanır və təsdiq edilir

C) Tədris planının hazırlanması üçün müəllim əvvəlcə onun elementlərini və lazım olan mərhələlərini dizayn etməlidir

D) Tədris planı mövzu üzrə bilik və məlumatların qazanılmasına istiqamətləndirilir

E) Tədris planının məqsədi standartların reallaşdırılmasına istiqamətləndirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili. Bakı, 2020

27. Tədris planının xüsusiyyətinə aid deyil:

A) Tədris planı əsasında bütün təlim prosesi planlaşdırılır və təşkil edilir

B) Təlimin və tərbiyənin üzvi vəhdətinin təmin olunmasını müəyyənləşdirir

- C) Tədris planında mövzuların yerləşdirmə ardıcılığı mövzular arasındakı əlaqəni təmin edir
- D) Tədris planında hər mövzunun öyrənilməsinə ayrılan vaxt onun peşə hazırlığı üçün vacib olması ilə müəyyənləşdirilir
- E) Tədris planı hər tədris qrupunda yerinə yetirilməsi məcburi olan sənəddir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Peşə təhsili üzrə hüquqi-normativ sənədlər məcmuəsi. Bakı, 2001

28. Dərs jurnalında yazılar və qeydlər yalnız...Nöqtələri tamamlayın.

- A) Diyircəkli qara qələmlə aparılmalıdır
- B) Diyircəkli qırmızı qələmlə aparılmalıdır
- C) Diyircəkli yaşıl qələmlə aparılmalıdır
- D) Diyircəkli narıncı qələmlə aparılmalıdır
- E) Diyircəkli göy qələmlə aparılmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərində istifadə olunan "Nəzəri və praktiki dərslərin qeydiyyatı jurnalı"n aparılmasına dair qaydalar - 2015

29. Dərs jurnalı nəzəri və praktiki təlimlərin keçirilməsini təsdiq edən... Nöqtələri tamamlayın.

- A) Yardımçı sənəddir
- B) Əlavə sənəddir
- C) Əsas sənəddir
- D) Müvəqqəti sənəddir
- E) İmzasız sənəddir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərində istifadə olunan "Nəzəri və praktiki dərslərin qeydiyyatı jurnalı"n aparılmasına dair qaydalar - 2015

30. Xəsarət almış dalğınca ilk tibbi yardımın göstərilməsinin əsas məqsədlərinə və vəzifələrinə aid olmayanı seçin.

- A) Dalğıcın sudan çıxarılması

- B) Dalğıcın üzərində olan dalğıc paltarı və ləvazimatlarının tez soyundurulması
- C) Ürəyin qapalı massajı
- D) Süni tənəffüsün verilməsi
- E) Müvəqqəti olaraq həyat əlamətlərinin dayandırılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

31. İlk tibbi yardım təminedicisi, sığortaedicisi və digər dalğıc mütəxəssisləri tərəfindən... Nöqtələri tamamlayın.

- A) Özünə yardım ardıcılığı ilə göstərməlidir
- B) Bir-birinə yardım ardıcılığı ilə göstərməlidir
- C) Özünə və bir-birinə yardım ardıcılığı ilə göstərməlidir
- D) Mütəmadi yardım ardıcılığı ilə göstərməlidir
- E) Növbəli yardım ardıcılığı ilə göstərməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

32. Dalğıcın dekompressiyaya və ya müalicəvi rekompressiyaya ehtiyacı olduğu halda, o zaman tibbi yardımın göstərilməsi üzrə yerinə yetirilən bütün tədbirlər:... Nöqtələri tamamlayın.

- A) Xəstəxanada, təzyiq altında həyata keçirilir
- B) Xəstəxanada, həkimlərin nəzarəti altında həyata keçirilir
- C) Barokamerada, yüksək təzyiq altında həyata keçirilir
- D) Barokamerada, təzyiq altında həyata keçirilir
- E) Barokamerada, aşağı təzyiq altında həyata keçirilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

33. Dalğıc xəstəlikləri baş verən zaman müvafiq ardıcılıqla göstərilən tibbi yardımlar hansı sadalananlara uyğundur?

- A) İlk tibbi yardım, ixtisaslı həkim yardımı, həkim yardımı
- B) İlk tibbi yardım, həkim yardımı, ixtisaslı həkim yardımı
- C) İxtisaslı həkim yardımı, ilk tibbi yardım, həkim yardımı
- D) Həkim yardımı, ixtisaslı həkim yardımı, ilk tibbi yardım
- E) Həkim yardımı, ilk tibbi yardım ixtisaslı həkim yardımı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

34. Dalğıc peşə xəstəlikləri hansılardır?

- A) Spesifik və xronik xəstəlikləri
- B) Spesifik və qeyri spesifik xəstəlikləri
- C) Qeyri-infeksiyon və qeyri spesifik xəstəlikləri
- D) Spesifik və infeksiyon xəstəlikləri
- E) İnfeksiyon və qeyri-infeksiyon xəstəlikləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

35. Spesifik peşə xəstəliklərinə aiddir... Nöqtələri tamamlayın.

- A) Dekompressiya, ağ ciyər barotravması
- B) Hipotermiya
- C) Hipertermiya
- D) Atılmış zərərli qazlarla zəhərlənmə
- E) Su altı partlayış dalğasının travması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

36. Qeyri spesifik peşə xəstəliklərinə aiddir... Nöqtələri tamamlayın.

- A) Oksigen aclığı

- B) Oksigen zəhərlənməsi
- C) Azot və helium narkozu
- D) Karbon qazı ilə zəhərlənmə
- E) Kimyəvi reqenerativ maddələrlə zəhərlənmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

37. Sudan xilas edilmiş insanlara ilkin tibbi yardımın göstərilməsinə aşağıdakılardan hansı aid deyil?

- A) Sudan xilas edilmiş insanlara soyuq yerdə yardım göstərilərsə daha da effektiv nəticə almaq olar
- B) Dalğıc sudan və ağ ciyərlərə daxil olmuş su çıxarılmalıdır
- C) Dalğıc ləvazimatlardan azad olunmalıdır
- D) Yardımçı personalların köməkliyi ilə dalğıcın yuxarı tənəffüs yolları yad cisimlərdən azad olunmalıdır
- E) Tənəffüs və ürək fəaliyyəti olmadıqda süni tənəffüs və ürəyin qapalı masajı tətbiq olunmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

38. Dalğıc xəstələnərkən (zədə alarkən), ona eyni zamanda və ya ardıcıl olaraq hansı tibbi yardım növləri göstərilməlidir?

- A) İlk tibbi yardım, ilkin həkim yardımı, ixtisaslaşdırılmış və xüsusişdirilmiş tibbi yardım
- B) İlk tibbi yardım, ixtisaslaşdırılmış və xüsusişdirilmiş tibbi yardım, ilkin həkim yardımı
- C) İlkin həkim yardımı, ilk tibbi yardım, ixtisaslaşdırılmış və xüsusişdirilmiş tibbi yardım
- D) İlkin həkim yardımı, ixtisaslaşdırılmış və xüsusişdirilmiş tibbi yardım, ilk tibbi yardım
- E) İxtisaslaşdırılmış və xüsusişdirilmiş tibbi yardım, ilk tibbi yardım, ilkin həkim yardımı

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

39. Döş qəfəsinin sıxılması mexanizminin əsasında ağ ciyərlərin həcmnin fizioloji cəhətdən:

- A) Yol verilən həddən çox kiçilməsi durur

- B) Yol verilən həddən az böyüməsi durur
- C) Yol verilən həddən çox genişlənməsi durur
- D) Yol verilən həddən az kiçilməsi durur
- E) Yol verilən həddən çox böyüməsi durur

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

40. Zərərçəkmiş dalğıcın vəziyyətinə aid olamayanı tapın.

- A) Dekompressiya xəstəliyinə xas olan şikayətləri bildirmək
- B) Yüngül formada barotravmaya xas olan şikayətlərini bildirmək
- C) Karbon qazı ilə zəhərlənməyə xas olan şikayətlərini bildirməmək
- D) Dalğıcda barohipertenziya sindromu əlamətlərinin olması
- E) Karbon qazı ilə zəhərlənməyə xas olmayan şikayətlərini bildirmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

41. Zərərçəkmiş dalğıcın vəziyyətinə aşağıdakılardan hansı aiddir?

- A) Dalğıc öz vəziyyəti barədə telefon sorğularına cavab verir
- B) Qulaq pərdəsinin barotravmasına uyğun şikayətləri bildirir
- C) İşlənmiş qazlarla zəhərlənməyə xas olan şikayətləri bildirmir
- D) Buxarlanan neft məhsulları ilə zəhərlənməyə xas olan şikayətləri bildirmir
- E) Təbii qazla zəhərlənməyə xas olan şikayətləri bildirmir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

42. Zərərçəkmiş dalğıcın vəziyyətini ifadə edir...Nöqtələri tamamlayın.

- A) Orqanizmin həddindən artıq qızmasına xas olan şikayətləri bildirmir
- B) Orqanizmin həddindən artıq qaz tutumunun artmasına xas olan şikayətləri bildirir
- C) Orqanizmin həddindən artıq qaz qabarcıqlarının olmasına xas olan şikayətləri bildirir
- D) Orqanizmin həddindən artıq soyumasına xas olan şikayətləri bildirir
- E) Orqanizmin ümumi vəziyyətinin bərpasını bildirir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

43. Dalğıcıların tibbi təminatının məqsədi... Nöqtələri tamamlayın.

- A) Dalğıcıların asudə vaxtlarının səmərəliliyinə yönəldilmiş tədbirlərin keçirilməsindən ibarətdir
- B) Dalğıcıların işə qəbulunun operativliyindən ibarətdir
- C) Dalğıcıların səhhətinin qorunmasına yönəldilmiş tədbirlərin keçirilməsindən ibarətdir
- D) Dalğıcıların növbəli iş rejiminin tənzimlənməsinə yönəldilmiş tədbirlərin keçirilməsindən ibarətdir
- E) Dalğıcıların ixtisas səriştəliklərinin artırılmasına yönəldilmiş tədbirlərin keçirilməsindən ibarətdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

44. Dalğıcıların tibbi təminatının əsas vəzifələrinə aid olanı seçin.

- A) Dalğıc enmələri zamanı dalğıcıların tibbi təminatı
- B) Dalğıcıların sağlamlıq vəziyyətlərinin tibbi müayinəsinin istehsalatda həyata keçirilməsi
- C) Dalğıcıların səhhəti üçün müsbət təsirləri artıran profilaktik tədbirlərin keçirilməsi
- D) Dalğıcıların səhhəti üçün mənfi təsirləri artıran profilaktik tədbirlərin keçirilməsi
- E) Dalğıcıların səhhəti üçün müsbət təsirləri azaldan profilaktik tədbirlərin keçirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

45. Aşağıdakılardan hansı dalğıcıların tibbi təminatının əsas vəzifələrinə aid deyil?

A) Dalğıcılara tibbi yardımın göstərilməsi

B) Dalğıcıların yerləşdiyi yerdə sanitar-gigiyenik norma və qaydalarına riayət olunmasına tibbi nəzarət

C) Dalğıcıların tibbi təminatı ilə əlaqədar əməyin təhlükəsizliyi tədbirləri üzrə hər gün dalğıcı heyətinin bu tədbirlər barədə biliklərinin yoxlanılması

D) Dalğıcı ləvazimatlarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyətlərinə sistemativ nəzarət

E) Dalğıcı işləri yerinə yetirilən rayonda sanitar-epidemioloji şəraitə nəzarət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıcı işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

46. Kiçik və orta dərinlik dalğıcı işlərinin tibbi təminatı özündə ehtiva etmir... Nöqtələri tamamlayın.

A) Suyu düşməzdən əvvəl dalğıcıların sağlamlığına aid şikayətləri

B) Suda (dərinlikdə) iş zamanı dalğıcının sağlamlığına aid şikayətləri

C) Tənəffüs üçün hazırlanmış hava və hava-qaz qarışıqlarının hazırlanmasına nəzarət

D) Dalğıcı ləvazimatları və barokamerasının işə hazırlanmasına və işlədilməsinə sanitar gigiyenik nəzarət

E) Dalğıcıların sağlamlıq vəziyyətlərinin tibbi müayinəsinin istehsalatda həyata keçirilməsi.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıcı hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

47. Dalğıcı işlərinin tibbi təminatı özündə hansı tibbi tədbirlərin həyata keçirilməsini ehtiva edir?

A) Ümumi tibbi tədbirlərin

B) Ümumi və xüsusi tibbi tədbirlərin

C) Xüsusi tibbi tədbirlərin

D) Spesifik tibbi tədbirlərin

E) Təxirəsalınmaz tibbi tədbirlərin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğıcı hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

48. Aşağıdakılardan hansı dalğic işlərin tibbi təminatının ümumi tibbi tədbirlərinə daxil deyil?

- A) Dalğicların tibbi şəhadətləndirilməsi
- B) Xüsusi peşə xəstəliklərinin müalicəsi
- C) Dalğic həkim komissiyasının yaradılması
- D) Dalğic ixtisas komissiyasının yaradılması
- E) Spesifik xəstəliklərin müalicəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

49. Aşağıdakılardan hansı dalğic işlərinin tibbi təminatı xüsusi tibbi tədbirlərinə aid deyil?

- A) Dalğic suya enmələrinin tibbi təminatı (kiçik və orta dərinlik-dərin dalğic enmələri)
- B) Dalğic suya enmələri arasındakı dövrdə dalğicların əmək və istirahət rejimlərinə tibbi nəzarət
- C) Dalğic işlərinin tibbi təminata cəlb olunmuş bütün şəxslər ayda bir dəfə dalğic həkim komissiyalarından şəhadətləndirilərək dalğic işlərinə buraxılış almalıdırlar
- D) Dərin dalğic suya enmələrinin tibbi təminatı ancaq həkim-fizioloq və həkim-müəllimlərə həvalə olunmasına nəzarət
- E) Dalğic işlərinin tibbi təminata cəlb olunmuş bütün şəxslər ildə bir dəfə dalğic həkim komissiyalarından şəhadətləndirilərək dalğic işlərinə buraxılış almalıdırlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

50. Dalğic heyətinin və tibbi personalın barokamerada enmələrinin ilk təlim məşqləri ardıcılıqla... Nöqtələri tamamlayın.

- A) 20, 40, 60, 80 və 100 m dərinliyə bir dəfə 20 dəqiqəlik ekspozisiya ilə enməklə keçirilir
- B) 10, 20, 30, 40 və 50 m dərinliyə bir dəfə 20 dəqiqəlik ekspozisiya ilə enməklə keçirilir
- C) 10, 30, 50, 70 və 90 m dərinliyə bir dəfə 20 dəqiqəlik ekspozisiya ilə enməklə keçirilir
- D) 20, 30, 50, 70 və 100 m dərinliyə bir dəfə 20 dəqiqəlik ekspozisiya ilə enməklə keçirilir
- E) 30, 50, 60, 80 və 120 m dərinliyə bir dəfə 20 dəqiqəlik ekspozisiya ilə enməklə keçirilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

51. Dalğic suya enmələri yerinə yetirilən zaman dalğicların tibbi təminatının tərkibi və həcmi... Nöqtələri tamamlayın.

- A) Onun dərinliyindən asılıdır
- B) Onun müddətindən asılıdır
- C) Dalğic heyətinin sayından asılıdır
- D) Dalğic heyətinin peşəkarlığından asılıdır
- E) Spesifik xüsusiyyətindən asılıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

52. Dalğicların tibbi təminatını dalğic mütəxəssisi, dalğic işləri rəhbəri və ya 5-ci və 6-cı dərəcəli dalğic həyata keçirdiyi halda... Nöqtələri tamamlayın.

- A) Dalğic suya enmə rəhbəri enməyə buraxılmayan dalğic müəyyən müddət ərzində enməyə hazırlayır
- B) Dalğic suya enmə rəhbəri enməyə buraxılmayan dalğic ambulator və ya stasionar müalicə almaq üçün həkimə göndərir
- C) Dalğic suya enmə rəhbəri enməyə buraxılmayan dalğic ambulator və ya stasionar müalicə almaq üçün barokameraya göndərir
- D) Dalğic suya enmə rəhbəri enməyə buraxılmayan dalğic ambulator və ya stasionar müalicə almaq üçün xəstəxanaya göndərir
- E) Dalğic suya enmə rəhbəri enməyə buraxılmayan dalğic müvafiq əmr əsasında məzuniyyətə göndərir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

53. Dalğicların tibbi təminatına cəlb olunmuş bütün şəxslər ildə bir dəfə dalğic həkim komissiyaları tərəfindən şəhadətləndirilərək... Nöqtələri tamamlayın.

- A) "Dalğic barokameralarında 0,5 MPA təzyiq altında ilkin tibbi yardım göstərmək" işlərinə buraxılış almalıdır

- B) “Dalğıc barokameralarında 0,8 MPA təzyiq altında ilkin tibbi yardım göstərmək” işlərinə buraxılış almalıdır
- C) “Dalğıc barokameralarında 1 MPA təzyiq altında ilkin tibbi yardım göstərmək” işlərinə buraxılış almalıdır
- D) “Dalğıc barokameralarında 1,5 MPA təzyiq altında ilkin tibbi yardım göstərmək” işlərinə buraxılış almalıdır.
- E) “Dalğıc barokameralarında 2 MPA təzyiq altında ilkin tibbi yardım göstərmək” işlərinə buraxılış almalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

54. Dalğıcıların tibbi təminatına cavabdeh-məsul şəxsin bilməli olduqlarına aid olmayı seçin.

- A) Dalğıcıların peşə xəstəlikləri və zədələnmələri zamanı ilk tibbi yardım göstərməyin üsullarını
- B) Dalğıcıların əmək, istirahət və qidalanma rejimlərini
- C) 12 metrə qədər dərinlikdə dalğıcıların tibbi təminatının, dalğıcıların və tibbi personalın barokamerada ən çox 20 metr su sütunu təzyiq altında təlim-məşq enmələrinin təşkilini
- D) Dalğıc ləvazimatının, barokameranın və dalğıc geyiminin dezinfeksiya üsullarını, dalğıcıların tənəffüsü üçün havanın keyfiyyətinə tibbi nəzarət metodlarını
- E) 60 metrə qədər dərinliyə enən, barokamerada 100 metr su sütunu təzyiq altında təlim-məşq enmələrini yerinə yetirən dalğıcılarda və tibbi personalda peşə xəstəliklərinin yaranma səbəblərini, şəraitini və əlamətlərini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın “Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar”ı. Bakı, 2017

55. Dalğıcıların tibbi təminatına cavabdeh-məsul şəxsin bacarmalı olduqlarına aid olmayanı tapın.

- A) Dalğıcıların zədələnmələri və peşə xəstəlikləri zamanı barokamerada ən çox 10 metr su sütunu təzyiq altında ilk tibbi yardım göstərməyi və dalğıc dərman qutusunda istifadə etməyi
- B) Əhəngli kimyəvi uducu maddənin analizini həyata keçirməyi
- C) Dalğıc ləvazimatı və barokameraya işçi tibbi nəzarəti həyata keçirməyi
- D) Dalğıcıların tənəffüsü üçün sıxılmış havanın və müalicəvi süni qaz qarışıqlarının keyfiyyətinə tibbi nəzarəti həyata keçirməyi
- E) Bədənin temperaturunu, nəbzin tezliyini və arterial təzyiqi ölçməyi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

56. Göstərilənlərdən hansı dalğıcıların tibbi təminatına cavabdeh-məsul şəxsin yerinə yetirməli olduqlarına uyğun deyil?

A) Dalğıc ləvazimatına və suya enməni təmin edən vasitələrə sanitariya nəzarəti həyata keçirmək, dezinfeksiya işlərinə rəhbərlik etmək

B) Dalğıc Tibb Komissiyasının müvafiq icazəsi olmadığı halda növbə ərzində 1-2 dəfə barokamerada 100 metr su sütunu təzyiq altında təlim-məşq enmələrini keçirmək

C) Əhəngli kimyəvi uducu maddədə karbon qazının qatılığına nəzarət etmək

D) Dalğıc ləvazimatına və suya enmə təminat vasitələrinə, dalğıcıların əmək, istirahət və qidalanma rejimlərinə tibbi nəzarəti həyata keçirmək

E) Zərərçəkmiş dalğıca barokamerada 100 metr su sütunu təzyiq altında və su altına enmələr zamanı ilk tibbi yardım göstərmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

57. Dalğıcıların tibbi təminatına cavabdeh-məsul şəxs işçi enmələr arası dövrdə dalğıcıların tibbi təminatını həyata keçirən zaman yerinə yetirməlidir?

A) Hər gün dalğıcıların tibbi müayinəsi keçirilən zaman Dalğıc Tibb Komissiyasına yardım göstərmək.

B) Dalğıcılar müraciət etdikləri halda onlara ixtisaslaşdırılmış və xüsusişdirilmiş tibbi yardım göstərmək.

C) Dalğıcıların qidalanmasına ildə bir dəfə nəzarəti həyata keçirmək

D) Dalğıc dərman qutusunda dərmanlar və sarğı materialları işləndikcə onları atmaq

E) Dalğıcıların fiziki hazırlığına nəzarəti həyata keçirmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

58. Dalğıcıların tibbi təminatına cavabdeh-məsul şəxsin hüquqları aid deyil:

- A) 45 m dərinliyə qədər suyun altına enmədən əvvəl sorğunun nəticələrinə və 60 m-ə qədər dərinliyə və barokamerada təlim-məşq enmələrindən əvvəl tibbi baxışların nəticələrinə görə dalğıcıların enmələrə buraxılışını həyata keçirmək
- B) Sıxılmış havanın tərkibində yol verilən hədlərdən artıq zərərli qazabənzər maddələr olduğu halda dalğıcı enmələrini qadağan etmək
- C) Dalğıcılara lazımi dekompressiya və müalicəvi rekompresiya rejimlərini təyin etmək.
- D) Sağlamlıq vəziyyətinə görə, eləcə də alkoqollu (spirtli) içkilərin təsirindən sərxoşluq əlamətləri və onun nəticələri və ya narkotik maddələrin qəbulundan yaranan əlamətlər olduğu halda dalğıcıları su altına enməyə buraxmaq
- E) Dalğıcıların əmək, istirahət və qidalanma rejimlərinə nəzarət etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıcı işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

59. Göstərilənlərdən hansı dalğıcıların tibbi təminatına cavabdeh-məsul şəxsin cavabdehliyini ehtiva etmir?

- A) Dalğıcıların peşə xəstəlikləri və zədələnmələr zamanı, həmçinin barokamerada 100 metr su sütunu təzyiq altında ilk tibbi yardımın göstərilməsi
- B) Dalğıcıların əldə edilmiş dərinliklərdə enmə hazırlığı
- C) Sıxılmış havanın keyfiyyətinin yoxlanmasına
- D) Dalğıcı ləvazimatı və barokameranın sanitar vəziyyətinə illik nəzarət
- E) Məntəqənin dalğıcı heyəti tərəfindən su altında zərərçəkmiş dalğıcıya yardım göstərilməsi üzrə praktiki vərdişlərin işlənməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıcı işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

60. Dalğıcıların və tibbi personalın barokamerada enməyə buraxılması:

- A) Dalğıcı işləri rəhbərinin apardığı sorğu və baxışların nəticələrinə əsaslanaraq həyata keçirilir
- B) Tibbi təminatı yerinə yetirən şəxsin apardığı tibbi sorğu və baxışların nəticələrinə əsaslanaraq həyata keçirilir
- C) Dalğıcı işləri rəhbərinin apardığı tibbi sorğu və baxışların nəticələrinə əsaslanaraq həyata keçirilir
- D) Enmə rəhbərinin apardığı tibbi sorğu və baxışların nəticələrinə əsaslanaraq həyata keçirilir

E) Dalğıc işləri ustasının apardığı tibbi sorğu və baxışların nəticələrinə əsaslanaraq həyata keçirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

61. Dalğıcılar və tibbi personal barokamerada təlim-məşq enmələrinə buraxılan zaman, tibbi təminatı həyata keçirən şəxs:

A) Havanın temperaturunu nəzərə almalıdır

B) Enmə müddətini nəzərə almalıdır

C) Barokamerada dalğıcılar yerləşdikdən sonra qazlı mühitin təzyiqinin qaldırılmasını nəzərə almalıdır

D) Enməyə təyin olunmuş hər şəxsin enmələrində fasilələri nəzərə almalıdır

E) Enməyə təyin olunmuş hər şəxsin enmələrində fasilələri və təlim müddətlərini nəzərə almalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

62. Göstərilənlərdən biri "Dalğıc enməsi"ni əhatə edən prosesə aid deyil?

A) Dalğıcıların su altına enməsi prosesidir

B) Dalğıcıların su altında üzməsi prosesidir.

C) Barokamerada dalğıcılar yerləşdikdən sonra qazlı mühitin təzyiqinin qaldırılması prosesidir

D) Dalğıcın verilən dərinlikdə qalması prosesidir

E) Dalğıcın yuxarı qalxması və ya hava mühitinin dekompressiya rejimi ilə və ya onsuz normal şəraitə keçməsi prosesidir.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

63. Kiçik dərinlik dalğıc enmələrinə aid olanı seçin.

A) 8 metrə qədər

B) 18 metrə qədər

C) 24 metrə qədər

D) 16 metrə qədər

E) 12 metrə qədər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

64. Orta dərinlik dalğıc enmələrinə aid olanı seçin.

A) 8 metrdən 50 metrədək

B) 18 metrdən 70 metrədək

C) 24 metrdən 70 metrədək

D) 12 metrdən 60 metrədək

E) 16 metrdən 80 metrədək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

65. Dərin dalğıc enmələrinə aid olanı tapın.

A) 80 metrdən artıq

B) 60 metrdən artıq

C) 70 metrdən artıq

D) 50 metrdən artıq

E) 40 metrdən artıq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

66. Məqsəd və təyinatlarına görə aşağıdakılardan hansı dalğıc enmələrinə aid deyil?

A) Spesifik dalğıc enməsi

B) İşçi dalğıc enməsi

C) Təlim dalğıc enməsi

D) Eksperimental (təcrübi) dalğıc enməsi

E) İxtisaslı dalğıc enməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

67. Dalğıc enməsinin müxtəlif növlülüyü... Nöqtələri tamamlayın.

- A) Dalğıc operatorların bərk konstruksiyalı vasitələrdə enməsidir
- B) Dalğıc operatorların yumşaq konstruksiyalı vasitələrdə enməsidir
- C) Dalğıc operatorların sərt konstruksiyalı vasitələrdə enməsidir
- D) Dalğıc operatorların ağır konstruksiyalı vasitələrdə enməsidir
- E) Dalğıc operatorların yüngül konstruksiyalı vasitələrdə enməsidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

68. Dalğıc enməsinin müxtəlif növlülüyü... Nöqtələri tamamlayın.

- A) Dalğıcıların və tibbi personalın aşağı təzyiqlə altında barokamerada yerləşməsidir
- B) Dalğıcıların və tibbi personalın yüksək təzyiqlə altında barokamerada yerləşməsidir
- C) Dalğıcıların və tibbi personalın orta təzyiqlə altında barokamerada yerləşməsidir
- D) Dalğıcıların və tibbi personalın aşağı təzyiqlə altında barokamerada yaşamasıdır
- E) Dalğıcıların və tibbi personalın orta təzyiqlə altında barokamerada müalicə olunmasıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

69. İşçi dalğıc enməsi... Nöqtələri tamamlayın.

- A) Yeni dalğıc texnikasının, yeni dekompressiya rejimlərinin sınaqdan keçirilməsi, dalğıc enmələrinin və dalğıc işlərinin yerinə yetirmə texnologiyalarının əsaslandırılması və yoxlanılması məqsədi ilə su altına, həmçinin barokameranın qaz mühitindəki enmələrə deyildir
- B) İşin və tapşırığın yerinə yetirilməsi məqsədilə suyun altına enməyə deyildir
- C) Əsas ixtisasını və ya əlavə peşəsini təsdiq etmək üçün tapşırığın yerinə yetirilməsi məqsədi ilə suya enməsidir

D) Dalğıcıların, dalğıcı ixtisası almaq üçün dalğıcı enmələri vaxtı təlim hazırlığı proqramı və ya təkmilləşmə yolu ilə öyrədilməsi, yenidən hazırlanmasıdır

E) Dalğıcıların, dalğıcı ixtisasını, orqanizmlərinin fizioloji məşqini, tibbi yardım üzrə məşqi, əlavə ixtisas və iş təcrübəsi üzrə yeni vərdişlərin əldə edilməsini və s. saxlamaq məqsədi ilə suyun altına və ya barokamerada enməsidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıcı hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

70. Təlim dalğıcı enməsi... Nöqtələri tamamlayın.

A) Yeni dalğıcı texnikasının, yeni dekompressiya rejimlərinin sınaqdan keçirilməsi, dalğıcı enmələrinin və dalğıcı işlərinin yerinə yetirmə texnologiyalarının əsaslandırılması və yoxlanılması məqsədi ilə su altına, həmçinin barokameranın qaz mühitindəki enmələrə deyilir

B) İşin və tapşırığın yerinə yetirilməsi məqsədilə suyun altına enməyə deyilir

C) Əsas ixtisasını və ya əlavə peşəsini təsdiq etmək üçün tapşırığın yerinə yetirilməsi məqsədi ilə suya enməsidir

D) Dalğıcıların, dalğıcı ixtisası almaq üçün dalğıcı enmələri vaxtı təlim hazırlığı proqramı və ya təkmilləşmə yolu ilə öyrədilməsi, yenidən hazırlanmasıdır

E) Dalğıcıların, dalğıcı ixtisasını, orqanizmlərinin fizioloji məşqini, tibbi yardım üzrə məşqi, əlavə ixtisas və iş təcrübəsi üzrə yeni vərdişlərin əldə edilməsini və s. saxlamaq məqsədi ilə suyun altına və ya barokamerada enməsidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıcı hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

71. Məşq dalğıcı enməsi:

A) Yeni dalğıcı texnikasının, yeni dekompressiya rejimlərinin sınaqdan keçirilməsi, dalğıcı enmələrinin və dalğıcı işlərinin yerinə yetirmə texnologiyalarının əsaslandırılması və yoxlanılması məqsədi ilə su altına, həmçinin barokameranın qaz mühitindəki enmələrə deyilir

B) İşin və tapşırığın yerinə yetirilməsi məqsədilə suyun altına enməyə deyilir

C) Əsas ixtisasını və ya əlavə peşəsini təsdiq etmək üçün tapşırığın yerinə yetirilməsi məqsədi ilə suya enməsidir

D) Dalğıcıların, dalğıcı ixtisası almaq üçün dalğıcı enmələri vaxtı təlim hazırlığı proqramı və ya təkmilləşmə yolu ilə öyrədilməsi, yenidən hazırlanmasıdır

E) Dalğicların, dalğic ixtisasını, orqanizmlərinin fizioloji məşqini, tibbi yardım üzrə məşqi, əlavə ixtisas və iş təcrübəsi üzrə yeni vərdişlərin əldə edilməsini və s. saxlamaq məqsədi ilə suyun altına və ya barokamerada enməsidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

72. İxtisaslı dalğic enməsi:

A) Yeni dalğic texnikasının, yeni dekompressiya rejimlərinin sınaqdan keçirilməsi, dalğic enmələrinin və dalğic işlərinin yerinə yetirmə texnologiyalarının əsaslandırılması və yoxlanılması məqsədi ilə su altına, həmçinin barokameranın qaz mühitindəki enmələrə deyilir

B) İşin və tapşırığın yerinə yetirilməsi məqsədilə suyun altına enməyə deyilir

C) Əsas ixtisasını və ya əlavə peşəsini təsdiq etmək üçün tapşırığın yerinə yetirilməsi məqsədi ilə suya enməsidir

D) Dalğicların, dalğic ixtisası almaq üçün dalğic enmələri vaxtı təlim hazırlığı proqramı və ya təkmilləşmə yolu ilə öyrədilməsi, yenidən hazırlanmasıdır

E) Dalğicların, dalğic ixtisasını, orqanizmlərinin fizioloji məşqini, tibbi yardım üzrə məşqi, əlavə ixtisas və iş təcrübəsi üzrə yeni vərdişlərin əldə edilməsini və s. saxlamaq məqsədi ilə suyun altına və ya barokamerada enməsidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

73. Eksperimental dalğic enməsi:

A) Yeni dalğic texnikasının, yeni dekompressiya rejimlərinin sınaqdan keçirilməsi, dalğic enmələrinin və dalğic işlərinin yerinə yetirmə texnologiyalarının əsaslandırılması və yoxlanılması məqsədi ilə su altına, həmçinin barokameranın qaz mühitindəki enmələrə deyilir

B) İşin və tapşırığın yerinə yetirilməsi məqsədilə suyun altına enməyə deyilir

C) Əsas ixtisasını və ya əlavə peşəsini təsdiq etmək üçün tapşırığın yerinə yetirilməsi məqsədi ilə suya enməsidir

D) Dalğicların, dalğic ixtisası almaq üçün dalğic enmələri vaxtı təlim hazırlığı proqramı və ya təkmilləşmə yolu ilə öyrədilməsi, yenidən hazırlanmasıdır

E) Dalğicların, dalğic ixtisasını, orqanizmlərinin fizioloji məşqini, tibbi yardım üzrə məşqi, əlavə ixtisas və iş təcrübəsi üzrə yeni vərdişlərin əldə edilməsini və s. saxlamaq məqsədi ilə suyun altına və ya barokamerada enməsidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

74. Dalğic enmələrinin icrası zamanı ümumi təhlükəsizlik tələblərinə aid olanə seçin.

- A) Dalğic enmələri və işləri qurtardıqdan sonra açıq dəniz şəraitində qaldırılan xəbərdaredici siqnallar endirilməməlidir
- B) Gündüz ən aydın görünən yerdə bir üfüqi xətt üzərində yerləşdirilmiş 3 qara rəngli işarə olmalıdır
- C) Yuxarı və aşağıdakı işarələr romb, ortadakı isə kürə şəklində olmalıdır
- D) Gecə bir üfüqi xətt üzərində yerləşdirilmiş 3 dairəvi işıqlı işarə olmalıdır
- E) Dalğic enmələri və işləri icra olunmazdan əvvəl, açıq dəniz şəraitində xəbərdaredici siqnallar qaldırılmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

75. Dalğic suya enmələri dövrü arası tibbi təminatın məqsədlərinə aşağıdakılardan hansı aid deyil:

- A) Dalğicların sağlamlığının qorunması
- B) Dalğic əməyinin səmərəliliyinin artırılması
- C) Spesifik xəstəliklər zamanı tibbi yardımın göstərilməsi
- D) Dalğicların suya enmə müddətinin artırılması
- E) Qeyri spesifik xəstəliklər zamanı tibbi yardımın göstərilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

76. Dalğic suya enmələri dövrü arası tibbi təminatın tələblərinə göstərilənlərdən hansı aiddir?

- A) Gündəlik tibbi baxışlar
- B) İllik tibbi şəhadətləndirilmə
- C) Əmək və istirahət rejiminə uyğun dalğic enmələrinin müddətlərinin azaldılması
- D) Qidalanmaya və fiziki hazırlığa nəzarətin artırılması
- E) İlk tibbi yardımın göstərilməsi üzrə praktik məşğələlərin məhdudlaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

77. Dalğic enmələrinin təşkili, dalğic ləvazimatlarından istifadə qaydalarının pozulması və onların işindəki nasazlıq...Nöqtələri tamamlayın.

- A) Dalğıcın boğulmasına səbəb olan şəraiti yarada bilər
- B) Dalğıcın bayılmasına səbəb olan şəraiti yarada bilər
- C) Dalğıcın sıxılmasına səbəb olan şəraiti yarada bilər
- D) Dalğıcın ölümünə səbəb olan şəraiti yarada bilər
- E) Dalğıcın hüşünün itirilməsinə səbəb olan şəraiti yarada bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

78. Dalğıclar hansı hallarda suya enməyə buraxılırlar?

- A) Səhhətlərinə dair şikayətləri olmadıqda
- B) Xəstəliyin obyektiv əlamətləri olmadıqda
- C) Əsəbi-psixoloji həyəcanlanma olmadıqda
- D) Qida qəbulundan sonrakı 5 saat ərzində
- E) Yarımçıq gecə yuxusundan sonra

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

79. Dalğıclar hansı hallarda suya enməyə buraxılırlar?

- A) Nəbzın bir dəqiqədə vurma tezliyi 90-dan az və ya 50-dən çox olduqda
- B) Alkoqol və narkotik maddələrin təsirindən sərxoşluq əlamətləri, həmçinin bu vəziyyətin qalıcı nəticələri olduqda
- C) Bədənin temperaturu 37 dərəcədən yüksək və 36 dərəcədən aşağı olduqda
- D) Sistolik (maksimal) təzyiğin qiyməti 140 mm civə sütunundan böyük və ya 100-dən kiçik olduqda
- E) Diastolitik (minimal) təzyiğin qiyməti 90 mm civə sütunundan böyük və ya 60-dan kiçik olduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

80. Dalğıc suya enmənin dövrlərinə aid olmayanı seçin.

- A) Rekompressiya dövrü
- B) Enmə qabağı dövr
- C) Suya enmə dövrü
- D) Dekompressiya dövrü
- E) Dekompressiyadan sonrakı dövr

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

81. Enmə qabağı dövr... Nöqtələri tamamlayın.

- A) Suya enməyə hazırlıq üçün ayrılan vaxt - 3 saat
- B) Suya enməyə hazırlıq üçün ayrılan vaxt - 1 saat
- C) Suya enməyə hazırlıq üçün ayrılan vaxt - 2 saat
- D) Suya enməyə hazırlıq görülərkən ayrılan vaxtdır.
- E) Suya enməyə hazırlıq üçün ayrılan vaxt - 4 saat

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

82. Enmə qabağı dövrün müddəti... Nöqtələri tamamlayın.

- A) Qəza hallarında bir neçə saniyədən başlayaraq, planlı enmələrdə bir dəqiqəyə qədər davam edə bilər
- B) Qəza hallarında bir neçə dəqiqədən başlayaraq, planlı enmələrdə sutkaya qədər davam edə bilər
- C) Qəza hallarında bir neçə sutkadan başlayaraq, planlı enmələrdə bir aya qədər davam edə bilər
- D) Qəza hallarında bir neçə ildən başlayaraq, planlı enmələrdə on ilə qədər davam edə bilər

E) Qəza hallarında bir neçə aydan başlayaraq, planlı enmələrdə bir ilə qədər davam edə bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

83. Aşağıdakılardan hansı enmə qabağı dövrdə dalğıcıların tibbi təminatını həyata keçirən cavabdeh-məsul şəxsin məsuliyyətinə aid deyil?

A) Barokameranın işçi vəziyyətinin yoxlanması

B) Növbətçi barokameranın yerini dəqiqləşdirilməsi (əgər barokamera suya enmə yerində deyilsə)

C) Xəsarət almış dalğıcın növbətçi barokameraya nəql edilməsi üçün vasitələrin hazır vəziyyətdə olması

D) Zərərçəkmiş dalğıcın barokameraya nəql olunduğu prosesdə onun oksigenlə nəfəs almasını təmin etməmək

E) Dalğıcın tənəffüsünə və ya barokameraya veriləcək havanın keyfiyyətinin yoxlanılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

84. Enmə qabağı dövrdə dalğıcıların tibbi təminatını həyata keçirən cavabdeh-məsul şəxsin məsuliyyətinə aid olanı seçin.

A) Daşınan balonlarda olan "tibbi oksigen"in pasport üzrə keyfiyyətini yoxlamamaq

B) Enmədən öncə dalğıcıların iş və istirahət rejimlərinin müəyyən olunmuş tələblərə uyğun olmasına əmin olmamaq

C) Dalğıcın dərman qutusu dəstini və dalğıc həkiminin tibbi çantasını yoxlamaq və çatışmayan alətlərlə və dərmanlarla komplektləşdirmək

D) Enmədən əvvəl 2 saat ərzində dalğıcın çoxlu miqdarda qida qəbul etməsinə yol vermək

E) Suyu enən və sığortaedici dalğıcılar tərəfindən dalğıc ləvazimatlarının işçi yoxlanmasının keçirilməsinə və dezinfeksiya olunmasına əmin olmamaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

85. Barokamerada enmədən əvvəl enmə üzrə rəhbərin və tibbi təminatı həyata keçirən şəxsin funksiyalarına aid deyil:

- A) Barokamerada davranış qaydaları üzrə enən dalğıcılara təlimat keçmək
- B) Barokamerada təzyiqlə altıda olarkən əsas təhlükəsizlik tədbirlərini xatırlatmaq
- C) Barokamerada qaydalara əməl olunmasına cavabdeh olan başçı təyin etmək
- D) Barokamerada olan qrupun başçısından ayrı-ayrılıqda hər dalğıcının səhhəti barəsində telefonla və ya şərti siqnal cədvəlində verilən tiqqılıtlarla məlumat verməyi xatırlatmaq
- E) Barokamerada enmədən öncə dalğıcıların iş və istirahət rejimlərinin müəyyən olunmuş tələblərə uyğun olması haqqında dalğıcılara məlumat vermək

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

86. Barokameraya daxil olarkən göstərilənlərdən hansı yanğına qarşı təhlükəsizlik və peşə xəstəliklərinin qarşısını almaq üzrə riayət olunan tədbirlərə aid deyil?

- A) Barokameraya daxil olan şəxslərin yanında tütün məhsulları, kibrit və alışqan olmamalıdır
- B) Barokameranın metal döşəməsinə sürtünən zaman qılgıncım yaranmasına səbəb olan metal dabanlı ayaqqabılar geyinmək qadağandır
- C) Üst geyimin çıxarılacağına nəzərə alaraq, üst geyimin barokamerada olan şəraitə uyğun olmasına tələb yoxdur
- D) Barokamera gəminin açıq göyərtəsində yerləşdirildiyi halda ilin fəsilləri nəzərə alınmalıdır
- E) bədənin ayrı-ayrı hissələrinin qan dövranını çətinləşdirən detallar və əşyalar olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

87. Barokamerada təlim-məşq enmələrinin gedişatı tibbi təminatı həyata keçirən şəxs tərəfindən:... Nöqtələri tamamlayın.

- A) "Barokamerada təlim-məşq enmələrinin protokolları" jurnalında qeyd olunur
- B) "Barokamerada həkim təminatı protokolları" jurnalında qeyd olunur
- C) "Barokamerada təlim-məşqlərin tibbi təminatı" jurnalında qeyd olunur
- D) "Barokamera dalğıc enmələrinin protokolları" jurnalında qeyd olunur

E) "Barokamerada təlim-məşq qeydiyyatı" jurnalında qeyd olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

88. Barokamerada təlim-məşq enməsindən sonra növbəti enmədən əvvəl fasilə (dekompressiya başa çatdığı andan su altına enmə və ya barokamerada enməyə başlayana qədər vaxt... Nöqtələri tamamlayın.

A) 24 saatdan az olmamalıdır

B) 6 saatdan az olmamalıdır

C) 18 saatdan az olmamalıdır

D) 12 saatdan az olmamalıdır

E) 20 saatdan az olmamalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

89. Dalğıcıların barokamerada təlim-məşq enmələri yalnız sahənin... Nöqtələri tamamlayın.

A) üzən qurğusunun mexanikinin təsdiq etdiyi plan üzrə həyata keçirilir

B) üzən qurğusunun (vasitəsinin) kapitanının (rəisinin) təsdiq etdiyi plan üzrə həyata keçirilir

C) üzən qurğusunun enmə rəhbərinin təsdiq etdiyi plan üzrə həyata keçirilir

D) üzən qurğusunun dalğıc işləri rəhbərinin təsdiq etdiyi plan üzrə həyata keçirilir

E) üzən qurğusunun dalğıc işləri ustasının təsdiq etdiyi plan üzrə həyata keçirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

90. Su altına enmələr dalğıc enmələrinin... Nöqtələri tamamlayın.

A) Aylıq planına uyğun olaraq yerinə yetirilir

B) İllik planına uyğun olaraq yerinə yetirilir

C) Yarım illik planına uyğun olaraq yerinə yetirilir

D) Sutkalıq planına uyğun olaraq yerinə yetirilir

E) Həftəlik planına uyğun olaraq yerinə yetirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

91. Dekompressiya dövründə barokamerada tibbi təminatı həyata keçirən şəxs... Nöqtələri tamamlayın.

A) Barokamerada olan şəxslərin şəxsi münasibətlərinə nəzarət edir

B) Barokameranın texniki təhlükəsizliyinə nəzarət edir

C) Barokameranın elektrik təhlükəsizliyinə nəzarət edir

D) Barokamerada olan şəxslərin ailə vəziyyətinə, yaşına, cəmiyyətdəki mövqeyinə nəzarət edir

E) Barokamerada olan şəxslərin davranışlarına, manometr üzrə təzyiğin qiymətinə və onun yaradılmasına nəzarət edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

92. Dalğic işləri yerinə yetirilən yerdə barokamera olmadığı halda dalğic barokameraya nəql edilən zaman:... Nöqtələri tamamlayın.

A) Dalğic iş rəhbəri tərəfindən ona tibbi yardımın göstərilməsi davam etməlidir

B) Xilasedici matros tərəfindən ona tibbi yardımın göstərilməsi davam etməlidir

C) Ona tibbi yardımın göstərilməsi davam etməlidir

D) Dalğic ustası tərəfindən ona tibbi yardımın göstərilməsi davam etməlidir

E) Dalğic təlimatçı tərəfindən ona tibbi yardımın göstərilməsi davam etməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

93. İxtisaslaşdırılmış və xüsusişdirilmiş yardım stasionar şəraitdə müvafiq... Nöqtələri tamamlayın.

A) Enmə rəhbəri tərəfindən göstərilir

- B) Dalğıc işləri rəhbəri tərəfindən göstərilir
- C) Dalğıc mütəxəssisi tərəfindən göstərilir
- D) Xilasedici matros tərəfindən göstərilir
- E) Həkim-mütəxəssislər tərəfindən göstərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

94. İxtisaslaşdırılmış və xüsusişdirilmiş cərrah yardımını göstərmək üçün zərəcəkmış dalğıcların tibbi təminatına buraxılan şəxsın müşayiəti ilə... Nöqtələri tamamlayın.

- A) Barokamerada müalicəyə göndərməlidir
- B) İstehsalat sahəsində müalicəyə göndərməlidir
- C) Gəmidə müalicəyə göndərməlidir
- D) Stasionarda müalicəyə göndərməlidir
- E) Dalğıc kompleksində müalicəyə göndərməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

95. Menyer sindromu yarandığı, qulaqların və burunətrafı boşluqların barotravması zamanı ağırlaşmalar olduğı halda stasionar şəraitdə... Nöqtələri tamamlayın.

- A) Uroloq tərəfindən ixtisaslaşdırılmış və xüsusişdirilmiş yardım göstərilir
- B) Lor-mütəxəssisi tərəfindən ixtisaslaşdırılmış və xüsusişdirilmiş yardım göstərilir
- C) Kardioloq tərəfindən ixtisaslaşdırılmış və xüsusişdirilmiş yardım göstərilir
- D) Ginekoloq tərəfindən ixtisaslaşdırılmış və xüsusişdirilmiş yardım göstərilir.
- E) Həkim-anestezioloq tərəfindən ixtisaslaşdırılmış və xüsusişdirilmiş yardım göstərilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

96. Ağır hallarda zərərçəkmiş dalğıcı stasionar şəraitdə... Nöqtələri tamamlayın.

- A) İxtisaslaşdırılmış və xüsusişdirilmiş yardım göstərilir
- B) İlk tibbi yardım göstərilir
- C) İlk həkim yardımı göstərilir
- D) Dalğıcı həkimi tərəfindən yardım göstərilir
- E) Həkim-fizioloq tərəfindən yardım göstərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıcı işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

97. Döş qəfəsinin sıxılmasının ağır dərəcəsi zamanı ixtisaslaşdırılmış və xüsusişdirilmiş yardım... Nöqtələri tamamlayın.

- A) İstehsalat sahəsində göstərməlidir
- B) Dalğıcı kompleksində göstərməlidir
- C) Barokamera və ya stasionar şəraitdə göstərməlidir
- D) Gəmidə göstərməlidir
- E) Heyətsiz sualtı aparatda göstərməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıcı işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

98. Tənəffüsün və qan dövrəsinin bərpa olunmasına və fəaliyyətinin saxlanmasına yönəldilmiş simptomatik və radikal müalicənin keçirilməsi... Nöqtələri tamamlayın.

- A) Mama-ginekoloji yardıma aiddir
- B) İlk həkim yardımına aiddir
- C) İxtisaslaşdırılmış və xüsusişdirilmiş yardıma aiddir
- D) İlk psixoloji yardıma aiddir
- E) İlk tibbi yardıma aiddir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

99. İxtisaslaşdırılmış və xüsusiləşdirilmiş yardım zəhərlənmənin ağır hallarında göstərilir və...Nöqtələri tamamlayın.

- A) Dalğic kompleksində yerinə yetirilir
- B) Stasionar şəraitdə yerinə yetirilir
- C) Barokamera şəraitdə yerinə yetirilir
- D) Heyətsiz sualtı aparatda yerinə yetirilir
- E) Gəmidə yerinə yetirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

100. Dalğicların spesifik və qeyri-spezif xəstəlikləri və zədələri zamanı onlara İxtisaslaşdırılmış və xüsusiləşdirilmiş tibbi yardım bir qayda olaraq dalğic işləri yerinə yetirilən yerdə:... Nöqtələri tamamlayın.

- A) Dalğic işləri rəhbəri tərəfindən göstərilir
- B) Dalğic həkimi tərəfindən göstərilir
- C) Enmə rəhbəri tərəfindən göstərilir
- D) Dalğic ustası tərəfindən göstərilir
- E) Xilasedici matros tərəfindən göstərilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

101. İstənilən dalğic ləvazimatı ilə və ya barokamerada enmə zamanı dekompressiya xəstəliyinin yaranmasına səbəb olan şəraitlərə aid deyil... Nöqtələri tamamlayın.

- A) Dalğicların dekompressiya rejimlərinin, iş və istirahət rejimlərinin pozulması
- B) Tənəffüs üçün havada karbon qazının miqdarının az olması
- C) Dib üzərində, dekompressiya zamanı və ya dekompressiya bitdikdən sonra ağır fiziki iş

D) Xüsusilə dekompressiya dövründə ətraf mühitin aşağı temperaturu

E) Xüsusilə dib üzərində olarkən ətraf mühitin yüksək temperaturu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

102. Yüngül dərəcəli dekompressiya xəstəliyinin əsas əlamətlərinə aiddir?

A) Dayaq-hərəkət aparatının funksiyalarının pozulmasına gətirib çıxarmayan oynaq, sümük və əzələ ağrıları, eləcə də dəridə qaşınma və dərinin rənginin dəyişməsi

B) Dəridə qaşınma və səpgi halında təzahürlər, şişkinlik, rənginin dəyişməsi yüngül dərəcəli xəstəliyə nisbətən daha aydın görünür

C) Təngnəfəslik, ürək nahiyəsində xoş olmayan hisslər və ya ağrılar hiss olunur

D) Üzün dərisi göy rəngə çalır, ağarır

E) Tənəffüs tez-tez, səthi və çətinləşir, bəzi hallarda qanlı, bəlgəmli öskürək ola bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

103. Orta dərəcəli dekompressiya xəstəliyinin əsas əlamətlərinə aiddir?

A) Tənəffüs tez-tez, səthi və çətinləşir, bəzi hallarda qanlı, bəlgəmli öskürək ola bilər

B) Ağrılar adətən dekompressiya bitdikdən 1- 2 saat sonra yaranır

C) Digərlərinə nisbətən ən çoxu diz, baldırla pəncəni birləşdirən oynaqlar, çiyin və dirsək oynaqları zədələnir

D) Dekompressiya bitdikdən 30-60 dəq sonra sümük-oynaqlarda və əzələlərdə yaranan ağrılardan, eləcə də ürək-damar və tənəffüs sisteminin funksiyalarında başlanğıc pozulmalardan ibarət olur

E) Sinir sisteminin zədələnməsi əksər hallarda ətrafların iflici, dəri hissiyatının qismən və ya tamamilə itirilməsi şəklində meydana çıxır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

104. Ağır dərəcəli dekompressiya xəstəliyinin əsas əlamətlərinə aiddir?

- A) Dərinin rəngi dəyişir, dəri ağarır, açıq çəhrayı rəng alır, göyərir, xarakterik "mərmər" şəklini alır. Bəzən səpgilər əmələ gəlir
- B) Oynaqlardakı ağrı hissləri tədricən artır və zəif intensivliyi ilə xarakterizə olunur, periodik olaraq zəifləyib və ya güclənə bilər
- C) Xəstəliyin gizli forması dövründə xəstə yorğunluqdan, ümumi zəiflikdən şikayət edir
- D) Dayaq-hərəkət aparatının, qan dövranı və tənəffüs sisteminin xeyli pozulması kimi, eləcə də sinir sisteminin pozulması halları xarakterikdir
- E) Oynaqların hərəkəti məhdud, ağrılı və funksiyası pozulmuş olur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

105. Dekompressiya və ağ ciyər barotravması dalğıc peşə xəstəliklərinin sağalması üçün ən radikal üsul müalicə...Nöqtələri tamamlayın.

- A) Xüsusi rejimlərdir
- B) Ümumi rejimlərdir
- C) Rekompressiya rejimləridir
- D) Spesifik rejimlərdir
- E) Ciddi rejimlərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

106. Müalicəvi rekompressiya ...Nöqtələri tamamlayın.

- A) Feldşer fizioloqun rəhbərliyi altında yerinə yetirilir
- B) Həkim fizioloqun rəhbərliyi altında yerinə yetirilir
- C) Dalğıc mütəxəssisinin rəhbərliyi altında yerinə yetirilir
- D) Dalğıc ustasının rəhbərliyi altında yerinə yetirilir
- E) Dalğıc həkiminin rəhbərliyi altında yerinə yetirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

107. İlk həkim yardımını göstərilən zaman nəfəs almağa mane olan yuxarı tənəffüs yollarının ödəmində... Nöqtələri tamamlayın.

- A) Anoreksiya və abduksiyanı yerinə yetirmək lazımdır
- B) İntubasiya, traxeyaostomiya və ya konikotomiyanı yerinə yetirmək lazımdır
- C) Asfiksiya və premedikasiyanı yerinə yetirmək lazımdır
- D) Anemiya və invazivyerinə yetirmək lazımdır
- E) Hipoksiya və ambliopiyanı yerinə yetirmək lazımdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

108. Xəsarət almanın və ya suda boğulmanın səbəblərinə aid olmayanı seçin.

- A) Nəfəsalma və nəfəsvermə borularının və ya tənəffüs avtomatının kiçik olması
- B) Ventilyasiya olunan dalğic ləvazimatında hermetikliyin və bütövlüyün pozulması
- C) Dalğic köynəyinin yuxarı hissəsində hermetikliyin və bütövlüyün pozulması
- D) Su buraxıcı klapanın nasazlığı
- E) Nəfəsvermə klapanının nasazlığı

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

109. A.ağdakılardan hansı xəsarət almanın və ya suda boğulmanın səbəblərinə aiddir?

- A) Yarımqapalı sxemli tənəffüs aparatlarında dodaqarxalığının ağızdan düşməməsi
- B) Klapan qutusu kranının səhvən "hava" vəziyyətinə keçirilməməsi
- C) Qapalı sxemli tənəffüs aparatlarında nəfəs alma və nəfəs vermə borucuqlarının, tənəffüs torbasının yırtılması
- D) Qapalı sxemli tənəffüs aparatlarında dodaqarxalığının ağızdan düşməməsi
- E) Ventilyasiya olunan dalğic ləvazimatında hermetikliyin və bütövlüyün pozulmaması

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

110. Xəsarət almanın və ya suda boğulmanın əlamətlərinə aid olanı seçin.

- A) Dəri rənginin yaşıl və ya qara olması
- B) Dəri rənginin sarı və ya qırmızı olması
- C) ağızdan və burundan göy köpüklü mayenin axması
- D) Tənəffüsün olmaması və huşun itməsi
- E) gözün buynuz qişasının qıcıqlanmaya və bəbəyin işığa qarşı reaksiyasının olması

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

111. Hipotermiya nədir?

- A) Orqanizmin həddindən artıq soyuması
- B) Orqanizmin həddindən artıq qızması
- C) Orqanizmin həddindən artıq qaralması
- D) Orqanizmin həddindən artıq göyərməsi
- E) Orqanizmin həddindən artıq ağarması

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

112. Hipertermiya nədir?

- A) Orqanizmin həddindən artıq göyərməsi
- B) Orqanizmin həddindən artıq qaralması
- C) Orqanizmin həddindən artıq qızması

D) Orqanizmin həddindən artıq ağarması

E) Orqanizmin həddindən artıq soyuması

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

113. Həkim yardımı:

A) Xəstə dalğıca gəmidə və ya xəstəxanada göstərilir

B) Xəstə dalğıca yerində, xəstəlik baş verən anda göstərilir

C) Xəstə dalğıc barokameraya və ya müalicə müəssisəsinə təxliyyə olunarkən göstərilir

D) Dalğıca barokamerada müalicə rekompresiyası şəklində göstərilir

E) Dalğıca barokamerada müalicə dekompressiyası şəklində göstərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

114. Aşağıdakılardan hansı ilk həkim yardımına dair tədbirlərə aid deyil?

A) Simptomotik terapiya

B) Böyrək transplantasiyası

C) Reanimasiya

D) Ürək fəaliyyətinin bərpa olunması

E) Yanıq yaralarının ilkin təmizlənməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

115. İlk həkim yardımını... Nöqtələri tamamlayın.

A) Fizeoterapiya tədbirlərinin keçirilməsindən ibarətdir

B) Fariqoskopiya tədbirlərinin keçirilməsindən ibarətdir

C) Gicgah-çənə oynaqı rentgenoqrafiyası tədbirlərinin keçirilməsindən ibarətdir

D) Boyun fəqərələri rentgenoqrafiyası tədbirlərinin keçirilməsindən ibarətdir

E) Simptomotik terapiyanın və reanimasiya tədbirlərinin keçirilməsindən ibarətdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

116. İlk həkim yardımı... Nöqtələri tamamlayın.

A) Kəskin böyrək çatışmazlığının aradan qaldırılmasına yönəldilməlidir

B) Qaraciyərdən öd daşlarının çıxarılmasına yönəldilməlidir

C) Bronxun zədələnməsinin qarşısının alınmasına və ya toxumasının endoskopik yolla kəsilməsinə və ya destruksiyasına yönəldilməlidir

D) Tənəffüs və ürək fəaliyyətinin bərpa olunmasına və stimulyasiyasına yönəldilməlidir

E) Ağciyər həcmnin azaldıcı cərrahiyyəsinə yönəldilməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

117. İlk həkim yardımı... Nöqtələri tamamlayın.

A) Kəllə sümüyü zədələnməsinin kəsiklə çıxarılması üzrə müalicə həyata keçirilir

B) Göz zədələri və yanıqlar zamanı müalicə həyata keçirilir

C) Yüngül zədələnmələr zamanı simptomatik müalicə həyata keçirilir

D) Böyrəküstü vəzinin zədələnməsinin kəsiklə çıxarılması üzrə müalicə həyata keçirilir

E) Ağciyər zədələnməsi və ya toxumasının torakoskopik kəsiyi üzrə müalicə həyata keçirilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

118. İlk həkim yardımına aşağıdakılardan hansı aid deyil?

A) Yuxarı tənəffüs yollarının keçilməzliyi olduğu halda (güclü larinqospazm) konikotomiya və ya traxeostomiya etmək

B) Ürək döyümləri olmadıqda ürəyin dərmanlarla stimulyasiyasını keçirmək

C) Ağciyər həcmnin azaldıcı cərrahiyyəsi etmək

D) Ürək və tənəffüs sistemlərinin fəaliyyəti bərpa edildiyi halda hemodinamikaya və diurezə nəzarət etməklə simptomatik transfuzion terapiyanı yerinə yetirmək

E) Ağ ciyərlərin iltihabının profilaktikası üçün parenteral olaraq geniş təsir spektrinə malik antibiotiklər tətbiq etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıcı işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

119. İxtisaslı həkim yardımını... Nöqtələri tamamlayın.

A) Xəstə dalğıca gəmidə və ya xəstəxanada göstərilir

B) Xəstə dalğıca yerində, xəstəlik baş verən anda göstərilir

C) Xəstə dalğıcı barokameraya və ya müalicə müəssisəsinə təxliyyə olunarkən göstərilir

D) Dalğıca barokamerada müalicə rekompresiyası şəklində göstərilir

E) Dalğıca barokamerada müalicə dekompressiyası şəklində göstərilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dalğıcı hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

120. Aşağıdakılardan hansı ilk tibbi yardım elementlərinə aid deyil?

A) Dalğıcı ləvazimatdan azad etmək

B) Ağız boşluğunu salfetə bükülmüş barmaqla selikdən, bəlgəmdən və qusma kütlələrindən təmizləmək

C) Ağ ciyərlərin süni tənəffüsünə və ürəyin qapalı masajına başlamaq

D) Orqanizmi isindirmək üçün tədbirlər görmək - spirtli içki qəbul etmək

E) Yuxarı tənəffüs yollarının sərbəst keçiricilik qabiliyyətini təmin etmək üçün hava ötürücü daxil etmək və ağ ciyərlərin süni ventilyasiyasını davam etdirmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıcı işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

121. Sıxılmanın yaranma şəraitinə uyğun olaraq göstəriləcək ilk tibbi yardım zamanı aşağıdakılardan hansını yerinə yetirmək lazım deyil?

- A) Sıxılmanın səbəbini aradan qaldırmaq üçün dalğıcı ləvazimatının bərk və yarımbərk hissələrinin altındakı təzyiği ətraf mühitin təzyiqindən qorumaq
- B) Dalğıcı suyun səthinə qaldırmaq və onu dalğıcı ləvazimatından azad etmək
- C) Tənəffüs dayandıqda və ürək döyünməsi olmadıqda süni tənəffüs vermək və ürəyin qapalı masajını yerinə yetirmək
- D) Yatağa uzandırmaq, üstünü qalın örtmək, içmək üçün isti maye vermək, başına içərisində soyuq su olan rezin qovuc qoymaq
- E) Tamponlarla burundan və qulaqlardan gələn qanı kəsmək;

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğıcı işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

122. İlk tibbi yardım... Nöqtələri tamamlayın.

- A) Xəstə dalğıcı gəmidə göstərilir
- B) Xəstə dalğıcı xəstəxanada göstərilir
- C) Xəstə dalğıcı yerində, xəstəlik baş verən anda, barokameraya və ya müalicə müəssisəsinə təxliyyə olunarkən göstərilir
- D) Dalğıcı barokamerada müalicə rekompresiyası şəklində göstərilir
- E) Dalğıcı barokamerada müalicə dekompressiyası şəklində göstərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğıcı hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

123. Dalğıcı xəstəlikləri və travmaları zamanı ilk tibbi yardımın təşkilinə aid olanı tapın.

- A) İlk tibbi yardım həyəcanla aparılmalıdır
- B) İlk tibbi yardım ən əvvəl vəziyyəti düzgün qiymətləndirmədən aparılmalıdır
- C) Zərərçəkənin vəziyyəti ilk tibbi yardım aparıldıqdan sonra qiymətləndirilməlidir
- D) Zərərçəkən huşsuz vəziyyətdədirsə, lakin onun nəbzi vurursa və nəfəs alırsa, onu böyrü üstə uzatmaq lazımdır
- E) Zərərçəkmişin tənəffüsü və nəbzi hər 10 dəqiqədən bir yoxlanılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

124. Təxirəsalınmaz vəziyyətlərdə ilkin tibbi yardım tədbirlərinin sxeminə əsasən zərərçəkmişin həyatı üçün təhlükəli amillər üzrə uyğun olmayan ilkin təxirəsalınmaz tədbirlər aşağıdakılardan hansıdır?

A) Zədə amilinin davamlı təsiri - Zədə amilinin təsirinin təcili dayandırılması

B) Xarici qanaxmalar - Qanaxmanın müvəqqəti dayandırılması

C) Tənəffüsün olmaması - Zərərçəkənin təmiz hava almasına şərait yaratmaq, süni tənəffüs vermək.

D) Ürək fəaliyyətinin dayanması - Ürəyin qapalı masajı, yardım göstərildikdən sonra müalicə profilaktika müəssisəsinə təxliyyə olunması

E) Ağrılar - Ağrı kəsici vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

125. Ştat üzrə həkim-fizioloq olmadıqda müəssisə rəhbərinin əmri əsasında dalğicların əmək və istirahət rejimlərinə tibbi nəzarət işlərinə hansı buraxıla bilməz?

A) Həkim

B) Xilasedici matros

C) Feldşer (ümumi profilli)

D) Dalğic mütəxəssisi

E) Baş təlimatçı-dalğic və ya təlimatçı dalğic

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

126. Dalğic xidmət və müəssisələrdə dalğicların əmək, istirahət və qidalanma rejiminə tibbi nəzarəti kim icra edir?

A) Həkim fizioloq və ya feldşer fizioloq

B) Müəssisənin rəhbəri

C) Dalğic mütəxəssisi

D) Dalğic işləri rəhbəri

E) Xilasedici matros

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

127. Enmələrarası dövrdə dalğicların ümumi yatma müddəti:... Nöqtələri tamamlayın.

A) 8 saatdan, fasiləsiz yatma müddəti 6 saatdan az olmayaraq təşkil edilməlidir

B) 6 saatdan, fasiləsiz yatma müddəti 4 saatdan az olmayaraq təşkil edilməlidir

C) 8 saatdan, fasiləsiz yatma müddəti 4 saatdan az olmayaraq təşkil edilməlidir

D) 8 saatdan, fasiləsiz yatma müddəti 2 saatdan az olmayaraq təşkil edilməlidir

E) 10 saatdan, fasiləsiz yatma müddəti 4 saatdan az olmayaraq təşkil edilməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

128. Dalğic suya enmələri arasındakı dövrdə dalğicların əmək və istirahət rejimlərinə tibbi nəzarət işləri... Nöqtələri tamamlayın.

A) Enmə rəhbəri tərəfindən yerinə yetirilir

B) Dalğic işləri rəhbəri tərəfindən yerinə yetirilir

C) Dalğic işləri ustası tərəfindən yerinə yetirilir

D) Təminedicisi dalğic tərəfindən yerinə yetirilir

E) Həkim-fizioloq tərəfindən yerinə yetirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğic hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

129. Dərin dalğic suya enmələrinin tibbi təminatı (uzun müddətli yüksək təzyiqa məruz qalmaqla, təcrübə və təlim dalğic suya enmələri) kimə ancaq həvalə olunur?

A) Həkim-fizioloq və həkim-müəllimlərə

B) Enmə rəhbərinə

C) Dalğic işləri rəhbərinə

D) Dalğic mütəxəssisə

E) Xilasedici matrosa

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

130. Barokamerada qaydalara əməl olunmasına cavabdeh olan, enmə rəhbəri və tibbi təminatı həyata keçirən şəxslə əlaqə saxlayan... Nöqtələri tamamlayın.

A) Növbətçi təyin edilir

B) Başçı təyin edilir

C) Növbətçi dalğıc təyin edilir

D) Xilasedici təyin edilir

E) Növbətçi həkim təyin edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

131. Suyun altına enməyə təyin olunan dalğıcın (işləyən dalğıc) vəzifə borcuna aid deyil:

A) Enmə rəhbərinə su altına enməyə hazır olması barədə məruzə etmək

B) Suyun altına enməli, ətrafına baxmalı, dalğıc ləvazimatının saz olmasına əmin olmalı və enmə rəhbərinə öz vəziyyəti barədə xəbər verməli, onun tapşırıq və göstərişlərini yerinə yetirmək

C) Su altında bilavasitə təhlükəsizlik tələblərini nəzərə almadan dalğıc işlərini icra etmək

D) Enmə rəhbərinə mütəmadi olaraq, 2-5 dəqiqədən bir, öz yerdəyişmələri, hərəkətləri, gördüyü işlər, səhhəti həmçinin ətrafda baş verən bütün dəyişikliklər barədə məlumat vermək

E) Tapşırığın yerinə yetirilməsini enmə rəhbərinə bildirməli və onun razılığı ilə dekompressiy rejiminə riayət etməklə suyun səthinə qalxmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

132. Dalğıc siqnal kəndiri və dalğıc şlanqı üçün təyin olunan dalğıcın (təminedicisi dalğıc) vəzifə borcuna aid deyil:

A) Əsas rabitə əlaqəsi pozulduğu hallarda, işləyən dalğıca enmə rəhbərinin göstərişlərini siqnal kəndirin köməyi ilə şərti siqnallarla çatdırmaq

B) Enən dalğıcın ləvazimatının kipliyini yoxlamaq

C) İşləyən dalğıcdan qəza siqnalı alındıqda, dərhal onu qaldırmağa başlamaq və bu halda dalğıc enmə rəhbərinə xəbər vermək

D) Siqnal kəndirini, yaxud kabel siqnalı və dalğıc şlanqını boşaldaraq və ya yığaraq əldən buraxmaq

E) Təminədici dalğıca bilavasitə öz vəzifəsindən yayınmaq və dalğıc enmə rəhbərinin razılığı olmadan siqnal kəndirini başqa şəxslərə vermək qadağandır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dalğıc hazırlığı üzrə metodiki vəsait. Bakı, 2017

133. Dalğıc xəstələnərkən suya enmə yerində dalğıc həkimi olmadığı halda istənilən... Nöqtələri tamamlayın.

A) Enmə rəhbərinin ilk həkim yardımını göstərməsinə icazə verilir

B) Dalğıc işləri rəhbərinin ilk həkim yardımını göstərməsinə icazə verilir

C) Xilasedici matrosun ilk həkim yardımını göstərməsinə icazə verilir

D) İxtisaslı həkimin ilk həkim yardımını göstərməsinə icazə verilir

E) Dalğıc ustasının ilk həkim yardımını göstərməsinə icazə verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

134. Dalğıc işlərinin tibbi təminatına məsul şəxs cavabdehdir... Nöqtələri tamamlayın.

A) Dalğıc ixtisas komissiyasının işinin təşkilinə

B) Akvanavtların saturasiyadan əvvəl reabilitasiyasının təşkilinə

C) Dalğıcların tibbi təminatı üzrə aylıq, rüblük və illik tibbi hesabatların hazırlanmasına

D) Akvanavtların saturasiyadan sonra müayinəsinin təşkilinə

E) Dalğıc ixtisas komissiyasının işinin sədr qismində təşkilinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

135. Dalğıc ixtisası üzrə seçilən və ya təhsil alan şəxslərin... Nöqtələri tamamlayın.

- A) Eşitmə borusunun yaxşı keçiriciliyi (III və IV dərəcəli barofunksiya) olduqda yararlı sayılırlar.
- B) Eşitmə borusunun yaxşı keçiriciliyi (I və II dərəcəli barofunksiya) olduqda yararlı sayılırlar.
- C) Eşitmə borusunun yaxşı keçiriciliyi (V və VI dərəcəli barofunksiya) olduqda yararlı sayılırlar.
- D) Eşitmə borusunun yaxşı keçiriciliyi (IV və V dərəcəli barofunksiya) olduqda yararlı sayılırlar.
- E) Eşitmə borusunun yaxşı keçiriciliyi (II və III dərəcəli barofunksiya) olduqda yararlı sayılırlar.

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı

136. Dalğıc ixtisası üzrə seçilən və ya təhsil alan şəxslərdə... Nöqtələri tamamlayın.

- A) Barofunksiyanın III dərəcəli davamlı pozulması olduqda yararsız sayılırlar
- B) Barofunksiyanın IV dərəcəli davamlı pozulması olduqda yararsız sayılırlar
- C) Barofunksiyanın V dərəcəli davamlı pozulması olduqda yararsız sayılırlar
- D) Barofunksiyanın VI dərəcəli davamlı pozulması olduqda yararsız sayılırlar
- E) Barofunksiyanın VII dərəcəli davamlı pozulması olduqda yararsız sayılırlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı

137. A virus hepatiti, qarın yatalağı və paratiflər keçirmiş dalğıcılar:

- A) Dalğıcılıq işlərinə yararsız sayılır və 1 - 2 aydan sonra təkrar şəhadətləndirilirlər
- B) Dalğıcılıq işlərinə yararsız sayılır və 3 - 4 aydan sonra təkrar şəhadətləndirilirlər
- C) Dalğıcılıq işlərinə yararsız sayılır və 3 - 6 aydan sonra təkrar şəhadətləndirilirlər
- D) Dalğıcılıq işlərinə yararsız sayılır və 5 - 7 aydan sonra təkrar şəhadətləndirilirlər
- E) Dalğıcılıq işlərinə yararsız sayılır və 7 - 8 aydan sonra təkrar şəhadətləndirilirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı

138. Təkrar şəhadətləndirilmə zamanı qaraciyərin və həzm aparatının funksional pozulmaları olmadığı halda:

- A) Dalğıcılar 90 metrə qədər dərinliklərdə dalğıclıq işlərinə yararlı hesab edirlər
- B) Dalğıcılar 20 metrə qədər dərinliklərdə dalğıclıq işlərinə yararlı hesab edirlər
- C) Dalğıcılar 60 metrə qədər dərinliklərdə dalğıclıq işlərinə yararlı qismən hesab edirlər
- D) Dalğıcılar 60 metrə qədər dərinliklərdə dalğıclıq işlərinə yararlı hesab edirlər
- E) Dalğıcılar 90 metrə qədər dərinliklərdə dalğıclıq işlərinə yararlı qismən hesab edirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı

139. Dərin su dalğıcıları qaraciyərin və həzm aparatının funksional pozulmaları üzrə müalicə qurtardıqdan ən azı nə qədər müddət sonən 60 metrdən artıq dərinliklərdə dalğıclıq işlərinə yararlı hesab edilə bilərlər?

- A) Azı bir il sonra
- B) Azı 6 ay sonra
- C) Azı iki il sonra
- D) Azı doqquz ay sonra
- E) Azı bir il yarım sonra

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı

140. Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçulardan olan istənilən ağırlıq formasında virus hepatiti, qarın yatalağı və ağır formalı paratiflər keçirmiş dalğıcılar... Nöqtələri tamamlayın.

- A) Dalğıclıq işlərinə qismən yararlı sayılırlar
- B) Dalğıclıq işlərinə müəyyən müddətədək yararsız sayılırlar
- C) Altı ay müddətində dalğıclıq işlərinə yararsız sayılırlar
- D) Bir il müddətində dalğıclıq işlərinə yararsız sayılırlar
- E) Dalğıclıq işlərinə yararsız sayılırlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı

141. «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçulardan, B, C virus hepatiti və ya ağır formada A virus hepatiti, qarın yatalağı və ağır formalı paratiflər keçirmiş dalgıclar dalgıclıq işlərinə... Nöqtələri tamamlayın.

- A) Yararsız sayılır və 12 aydan sonra təkrar şəhadətləndirilirlər
- B) Qismən yararsız sayılır və 12 aydan sonra təkrar şəhadətləndirilirlər
- C) Yararsız sayılır və 6 aydan sonra təkrar şəhadətləndirilirlər
- D) Yararsız sayılır və 3 aydan sonra təkrar şəhadətləndirilirlər
- E) Yararsız sayılır və 9 aydan sonra təkrar şəhadətləndirilirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı

142. Qaraciyərin və həzm aparatının funksiyası normal olduqda, təkrar şəhadətləndirilmə zamanı dalgıclar:... Nöqtələri tamamlayın.

- A) 60 m-ə qədər dərinliklərdə dalgıclıq işlərinə qismən yararlı sayıla bilirlər
- B) 60 m-ə qədər dərinliklərdə dalgıclıq işlərinə yararlı sayıla bilirlər
- C) 20 m-ə qədər dərinliklərdə dalgıclıq işlərinə yararlı sayıla bilirlər
- D) 90 m-ə qədər dərinliklərdə dalgıclıq işlərinə yararlı sayıla bilirlər
- E) 120 m-ə qədər dərinliklərdə dalgıclıq işlərinə yararlı sayıla bilirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı

143. İstənilən ağırlıq formasında B və ya C virus hepatiti, qarın yatalağı və paratiflər keçirmiş və "Xəstəliklər cədvəli"nin I qrafası üzrə şəhadətləndirilənlər... Nöqtələri tamamlayın.

- A) Dalgıclıq ixtisası üzrə təhsilə yararlı hesab edilirlər
- B) 3 ay müddət keçdikdən sonra dalgıclıq ixtisası üzrə təhsilə yararlı hesab edilirlər

- C) 6 ay müddət keçdikdən sonra dalğıcılıq ixtisası üzrə təhsilə yararlı hesab edirlər
- D) Dalğıcılıq ixtisası üzrə təhsilə yararlı hesab edirlər
- E) 12 ay müddət keçdikdən sonra dalğıcılıq ixtisası üzrə təhsilə yararlı hesab edirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı

144. Dalğıc dinləyicilərin fizioloji cəhətdən tibbi seçimi necə təşkil olunmalıdır?

- A) Dalğıc ixtisas komissiyası tərəfindən koronavirus testindən keçirilməlidirlər
- B) Dalğıc tibb komissiyası tərəfindən hidrogen və dəm qazı testlərindən keçirilməlidirlər
- C) Dalğıc tibb komissiyası tərəfindən oksigen, azot və helium testlərindən, həmçinin barofunksiyadan keçirilməlidirlər
- D) Dalğıc tibb komissiyası tərəfindən arqon və neon testlərindən keçirilməlidirlər
- E) Dalğıc ixtisas komissiyası tərəfindən hidrogen və dəm qazı testlərindən keçirilməlidirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

145. Dalğıc dinləyicilərin seçimi zamanı tətbiq olunan tibbi tələblərə aşağıdakılardan hansı aid deyil?

- A) Dalğıc dinləyici bu peşəni könüllü seçməlidir
- B) Dalğıc dinləyici həqiqi hərbi xidməti keçmiş olmalıdır
- C) Dalğıc dinləyici əsəb-ruhi və narkodispenserdən sağlamlıq haqqında arayış təqdim etməlidir
- D) Dalğıc dinləyici Dalğıc tibb komissiyasından müsbət rəy almalıdır
- E) Dalğıc dinləyici bu peşəni məcburi seçməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

146. Göstərilənlərdən biri dinləyicilərin hovuzla buraxılmasına dair qaydalara aid deyil?

- A) Hovuzun ştatla nəzərdə tutulmuş həkimi tərəfindən bədən baxışı keçirilir

B) Dinləyicinin sahə poliklinikasından dəri zöhrəvi həkim baxışından sağlam keçməsinə təsdiq edən arayışı təqdim etməlidir və ya dalğıc dinləyicilər üçün Dalğıc Tibb Komissiyasının rəyi olmalıdır

C) Dalğıcıların hovuzə buraxılması tibbi təminatı yerinə yetirən şəxsin apardığı tibbi sorğu və baxışların nəticələrinə əsaslanaraq həyata keçirilir

D) Dalğıcıların hovuzə buraxılması zamanı onların şikayətləri ilə yanaşı, bədən temperaturu, ürək döyüntüsü (nəbzin vurması) və arterial təzyiq ölçülür

E) Dalğıcıların hovuzə buraxılması üzrə tibbi sorğu və baxışların nəticələri şifahi olduğundan "Dalğıcıların tibbi sorğu və baxışları" jurnalında qeyd olunmur

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

147. Dalğıcıların tibbi təminatının əsas vəzifələrinə aid olanı seçin.

A) Dalğıcıların tibbi təminatı ilə əlaqədar əməyin təhlükəsizliyi tədbirləri üzrə iş yerlərində dalğıcıların sistemətik öyrədilməsi və hər il dalğıc heyətinin bu tədbirlər barədə biliklərinin yoxlanılması

B) Dalğıcıların sağlamlıq vəziyyətlərinin tibbi müayinəsinin istehsalatda həyata keçirilməsi

C) Dalğıcıların xəstəliyi üçün müsbət təsirləri artıran profilaktik tədbirlərin keçirilməsi

D) Dalğıcıların səhhəti üçün mənfi təsirləri artıran profilaktik tədbirlərin keçirilməsi

E) Dalğıcıların səhhəti üçün müsbət təsirləri azaldan profilaktik tədbirlərin keçirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR-ın "Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

148. Dalğıc enmələrində və işlərində əməyin təhlükəsizliyi tələblərinə riayət edilməsi üçün hansı rəhbər sənədə istinad olunur?

A) Dalğıc işlərinin operativ yerinə yetirilməsi və dalğıc enmələri üzrə vahid qaydalar

B) Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcıların tibbi təminatı üzrə vahid qaydalar

C) Dalğıc işlərinin təhlükəsiz aparılması və dalğıc enmələri üzrə vahid qaydalar

D) Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıc təbabəti üzrə normativ sənədlər

E) Dalğıc enmələrinin təhlükəsiz yerinə yetirilməsi və dalğıc təbabəti üzrə normativ sənədlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı. Bakı, 2017

149. Göstərilənlərdən hansı sanitar-gigiyenik tədbirlərə daxil deyil?

- A) Havanın keyfiyyətinə, iş rejiminə, dalğicların istirahətinə və qidalanmasına nəzarət
- B) Dalğic texnikasının sanitar vəziyyətinə, dalğic məntəqəsinin yeri və ərazisinin sanitar vəziyyətinə nəzarət
- C) Dalğicın tənəffüsü üçün olan havanın tərkibində zərərli qazabənzər maddələrin və karbon qazının olub olmamasını nəzarət
- D) Dalğic texnikasının, avadanlıqlarının, ləvazimatlarının təmirinə nəzarət
- E) İstismardan öncə yenidən quraşdırılmış və ya təmir olunmuş kompressorlarda, hava magistrallarında və ya balonlarında havanın təmizliyinə nəzarət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

150. Barokameraya daxil olarkən yanğına qarşı təhlükəsizlik və peşə xəstəliklərinin qarşısını almaq üzrə riayət edilən tədbirlərə hansı uyğun deyil?

- A) Barokameranın metal döşəməsinə sürtünən zaman qığılıcı yaranmasına səbəb olan metal dabanlı ayaqqabılar geyinmək qadağandır
- B) Üst geyim barokamerada olan şəraitə uyğun olmalıdır
- C) Barokameraya daxil olan şəxslərin yanında tütün məhsulları, kibrit və alışqan olmalıdır
- D) Bədənin ayrı-ayrı hissələrinin qan dövranını çətinləşdirən detallar və əşyalar olmamalıdır
- E) Lazım olduğu halda barokameraya yanan, tezalışan dərmanlar minimal dozalarda, yanğınaqarşı tədbirlərə riayət etməklə verilməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR-ın "Dalğic işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğicların tibbi təminatı üzrə Vahid Qaydalar"ı (II hissə). Bakı, 2017

151. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi

- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

152. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

153. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

154. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar

D) Giriş, vaxtaşırı və növbədənənar

E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

155. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

A) 8 saatdan artıq olmamalıdır

B) 10 saatdan artıq olmamalıdır

C) 7 saatdan artıq olmamalıdır

D) 5 saatdan artıq olmamalıdır

E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

156. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

A) 40 saatdan artıq olmamalıdır

B) 35 saatdan artıq olmamalıdır

C) 36 saatdan artıq olmamalıdır

D) 33 saatdan artıq olmamalıdır

E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

157. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

A) Kimyəvi, bioloji və psixofizioloji

B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji

- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

158. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

159. Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

160. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrədən artıq olduqda
- B) 40 metrədən artıq olduqda
- C) 60 metrədən artıq olduqda

D) 100 metrdən artıq olduqda

E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

161. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yüklərin qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadığıda

B) Yüklərin qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadığıda

C) Yüklərin qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadığıda

D) Yüklərin qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadığıda

E) Yüklərin qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadığıda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

162. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

A) 2 metrdən az olmamalıdır

B) 3 metrdən az olmamalıdır

C) 4 metrdən az olmamalıdır

D) 1 metrdən az olmamalıdır

E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

163. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

A) Dezaktivasiya vasitələri

- B) Səsboğan
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

164. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

165. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzğəclli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzğəclli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

166. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda

- C) İsti otaqda çox qaldıqda
D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

167. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
C) Şina qoyub tərپənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

168. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
C) Texnoloji rejiminin pozulması
D) Nəzarət edilə bilməyən partlayış və yanğın
E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

169. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
B) Mühafizə vasitələri
C) Kollektiv vasitələri

D) Xilasetmə vasitələri

E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

170. Yanan metalları nə ilə söndürmək olar?

A) Xüsusi təyinatlı tozlarla

B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

171. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

A) Bölməni hermetikləşdirmək

B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq

C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

172. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

- C) İşi dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları

173. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

174. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

175. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkəne heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

176. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

177. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

178. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzğahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

179. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

180. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

181. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

182. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

183. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefondan, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

184. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti

185. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pirləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri

C) Təlimatın keçirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğıın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğıın təhlükəsizliyi qaydaları. Bakı, 2001

186. Yanğıın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

A) Sex rəisi

B) Növbə rəisi

C) Fəhlə və qulluqçular

D) Texnoloq

E) Yanğıın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğıın təhlükəsizliyi qaydaları. Bakı, 2001

187. Yanğıın aşkar etdikdə nə etməli?

A) Dərhal bələdiyyəyə xəbər vermək

B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək

- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yangından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yangın təhlükəsizliyi qaydaları. Bakı, 2001

188. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999